

# Mənim ədəbi taleyim - zamanla, tarixlə görüş

(Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə)



(Əvvəli ötən sayımızda)

"1918-ci il Bakı şəhərində baş verən bax bu suallara Sovet hakimiyyəti cavab verməlidir."

Bütün bunlar məni məcbur edirdi deyim ki, ilk günlərdə erməni yoldaşları görkəmli vəzifələrə qoymasınlar.

Bununla belə, lap əvvəldən bu günkü günə qədər BEKA elə bil qəsdən Mikoyan, Sarkis və Mirzoyan tərəfindən zəbt olunur".

(məktubdan, səh.32)

"Mikoyandan sonra Bakının kətibisi Sarkis olur, Sarkisdən sonra Mirzoyan. Yəqin ki, Mirzoyandan sonra da Kasparov və b. Olacaq.

Mən şübhə etmirəm ki, bu çox

ağıllı düşünülmüş, düzgün hesablanmış, bütöv bir plandır."

(məktubdan, səh.29)

"Azərbaycan ilk illərdə nəinki neft verirdi, həm də fəhlələrin maaşını öz dövlət

kassasından ödəyirdi.

Bundan artıq özgə hansı beynəlmiləçilik olardı?"

(məktubdan, səh.36)

"...indi əgər deyirlərsə ki, "Nərimanov təsir gücünə malikdi, yaxud onu sevirlər,

ona inanırlar... deməli, bu deyilənlərin bir əsası var.

Çevriliş baş verəndə, özlərini yüngül hiss etdilər. Mikoyan onu da dedi ki, "...biz Nərimanov İnkilabi Komitənin Sədri seçərik, sonra da onu elə əhatə edərək ki, o, xüsusilə özünün təsir dairəsindən istifadə edə bilməsin.

Axi, bu elə həmin Mikoyandır ki, 18-ci ildə məni fəhlə rayonuna dəvət etmişdi ki, kommunizmdən müharizə oxuyum; indi məni o şübhə altına alır.

Mən bildirirəm ki, mənim "Sona və Bahadır" romanım müvəffəqiyyət qazanan vaxtlarda yol. Mikoyan hələ daşnak idi.

Necə olur ki, indi, iyirmi il keçəndən sonra yol. Mikoyan beynəlmiləçisi olur, mən millətçi?"

Nəriman Nərimanov,

"Ucqarlarda bizim partiyanın tarixindən".

Fond 609, opisi I, ed. x. 45a, 73 səhifə, məktub rusca yazılmışdır.

Bu və buna bənzər qeydlərim əsasında yazdığım bəndləri, fəsilləri qlavlit amansızcasına ixtisar etdi və sonra da dediyim kimi "itirdi".

(Ardı var)

Nəriman HƏSƏNZADƏ

